



foto - 3x4 sm

CV

Adı: Zəminə
Soyadı: Sadıxova

Ünvanı: Bakı şəhəri, Xaqani 19, m.1

Təvəllüdü: 10-10-1954

Ailə vəziyyəti: evli

E-mail: 15.2012@mail.ru

Tel: Mobil +99450 686 44 39

Təhsili

1971-1977 Azərbaycan Dövlət Tibb Universiteti
1977-1978 Semaşko adına 1 saylı Şəhər klinik xəstəxanada internatura

Elmi dərəcəsi və elmi adı

1991 Tibb elmləri namizədi, dosent

Pesə fəaliyyəti

1998 – bu günə kimi Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, nevrologiya və klinik neyrofiziologiya kafedrasının dosenti.
Nevrologiya və kliniki neyrofiziologiya kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində nevroloq həkimlərin, rezidentlərin hazırlanmasında aktiv fəaliyyət göstərir, insultlar, epilepsiya, əzələ-sinir xəstəliklər və s. üzrə mühazirələr seminarlar və praktiki məşğələlər, elmi məqalələr, metodiki tədris vəsaitlərinin işlənilib hazırlanması, klinik araşdırmalar və həkimlərin sertifikatıya imtahanlarına həmçinin rezidentlərin illik imtahanlarına testlərin hazırlanması. Kafedranın elmi pedaqoji işinin məsul icraçısı. Nevroloji şöbədə xəstələrin müayinəsi və konsultasiyasında iştirak.

1986-1998 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, nevrologiya və kliniki neyrofiziologiya kafedrasının assistenti

1984-1986 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, nevrologiya və kliniki neyrofiziologiya kafedrasının baş laborantı

1982-1984 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, sinir xəstəlikləri kafedrasının klinik ordinatoru

Professor və müəllim heyətinin mühazirə və seminarlarında, xəstələrin klinik baxışında iştirakı, xəstəlik tarixlərinin tərtib edilməsi, kollokviumların keçirilməsi.

1978-1982 Bakı ş., №4 pol-ka, nevropatoloq

Nəşrlər

Nevrologiya sahəsində 70 yaxın elmi işlər, eyni zamanda metodik tədris vəsaitləri, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

2006 “Актуальные проблемы кардионеврологии”, 8-ci Beynəlxalq simpozium, Sudak ş.

2007 1-ci Azərbaycan Nevroloqlar konfransı. Bakı ş.

2008 2-ci Azərbaycan Nevroloqları konfransı. Bakı ş.

2010 3-cü Azərbaycan Nevroloqları konfransı. Bakı ş.

2010 Beynəlxalq elmi konfrans, Zalsburq ş.

2010 Azərbaycan nevroloqların 4-cü konfransı, Bakı ş.

2012 Azərbaycan nevroloqların 5-ci konfransı. Bakı ş.

2012 21-ci Avropa insult konfransı

2012 Dağınıq sklerozun diaqnozu treninqində iştirak.

2013 Türkdilli xalqlar arasında nevroloqların 1-ci beynəlxalq konfransında iştirak, Bakı ş.

2014 – Avropa nevrologiya akademiyası və Nevroloqların Milli Assosiasiyasının, regional təlim kursu, sədrlik, Bakı ş.

2014 Azərbaycan Milli Nevroloqların assosiasiyasının congressində iştirak, Bakı ş.

2015 “Nevrologiyada neuropeptid requlyasiya” seminarında iştirak, Tbilisi ş.

2016 I-ый Восточноевропейский симпозиум по сосудистым когнитивным нарушениям и деменции, Minsk ş.

2017 Elmi-praktik konfrans “Nevrologiyanın aktual problemləri”, Bakı ş.

2017 Azərbaycan nevroloqların VI konfransı, Bakı ş.

2017 Dağıstan Dövlət Tibb Universitetinin 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans, Maxaçkala.

2018-ci il 20 dekabr – Nevroloqların Milli Assosiasiyası və K.Y.Fərəcova ad. Elmi-Tədqiqat pediatriya İnstitutunun birgə keçirdiyi *Uşaqlıq dövrünün nevroloji xəstəlikləri* mövzusunda konfrans, iştirak

2019-cü il 7 may - Bakı- Ümummillə lider Heydər Əliyevin anadan olması gününə həsr olunmuş Gənc alimlərin və rezidentlərin Elmi-Praktiki konfransı, AzDHTİ-də, iştirak

2019-cü il 21 iyun- Bakı- pediatriyanın tibbi-sosial aspektləri. Müasir yanaşmaların tətbiqi” mövzusunda konfrans, AzDHTİ, iştirak

2019-cü il 16-21 dekabr – Bakı – Azərbaycan nevrologiya həftəsi çərçivəsində: Azərbaycan nevroloqlarının 7-ci konfransı 18 dekabr 2019, iştirak

Azərbaycan uşaq nevroloqlarının 1-ci konfransı 18 dekabr 2019

Türkdilli dövlətlərin 4-cü beynəlxalq nevrologiya konqresi 19-20 dekabr2019, iştirak
2019-ci il 29.06 - 02.07– Oslo- Avropa Nevroloji Akademiyasının V

Kongressi, iştirak

2020-ci il 17 yanvar – Bakı – Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfrans, AzDHTİ, iştirak

2020-ci il 19-20 dekabr – virtual Azərbaycan Tibb Universitetinin 90 illik Yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq Elmi-Praktiki Kongres, iştirak

2021 –ci il 2-4 aprel - III МЕЖДУНАРОДНЫЙ КОНГРЕСС СТРАН ТЮРКСКОГО МИРА ПО РАССЕЯННОМУ СКЛЕРОЗУ – 2-4 Апрель 2021 года, online, iştirak

2021-ci il 29-30 may - Ümumdünya dağınıq sklerozla mübarizə gününə həsr olunmuş online konfrans. Bakı, Azərbaycan, iştirak

Dillər

Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)

Kompüter bacarıqları

Windows XP, MS Word.

Nəsr olunmuş elmi-islərin siyahısı: Əlavə olunur

Peşəkar təcrübəsi epilepsiya, sinir sisteminin xroniki və kəskin infeksiyaları, sinir sisteminin irsi xəstəlikləri.

Nailiyyətlər

Səhiyyə Əlaçısı – 2014

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı - Sertifikasiya komissiyası, 2008-2021

Azərbaycan Tibb Universitetin Dissertasiya şurasının nəznində psixiatriya və nevrologiya ixtisasları üzrə approbasiya şurasının üzvü, 2014-2021